



bazların, yoqa ustalarının çıxışları, həmçinin şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Gəncə Uşaq Evinin, 2, 13 sayılı Körpələr Evi-Uşaq bağçası kollektivlərinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar ansamblının çıxışları da yadda qalan olub.

Gəncənin tarixi şəxsiyyətləri Nizami Gəncəvinin, M.Ş. Vazehin, Cavad xanın obrazları rəmzi olaraq canlandırılıb. Belə bir fikir formalaşdırılmağa yönəlib ki, bu şəxsiyyətlər insanları daim humanizmə, düzgünlüyə və ədalətə səsləyiblər. Tədbir iştirakçılarını müdrik el ağsaqqalı "Dədə Qorqud" salamlayıb, onlara xeyir-dua verib. Yazın müjdəçisi "Bahar qız" yurdumuza Novruzun gəldiyini xəbər verib. Sonra cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırıblar. Tonqalın ətrafında Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklları, Keçəl və Kosa'nın maraqlı çıxışları izlənilib, "Cəngli" musiqisi səsləndirilib.

Daha sonra Novruz bayramına həsr

Gəncədə möhtəşəm Novruz Bayramı

Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Gəncədə təmtəraqla, özünəməxsus şəkildə qeyd olunub.

Gəncənin Heydər Əliyev adına meydanında təşkil olunan tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP-ın Gəncə təşkilatının rəhbərliyi, millət vəkili, hüquq-mühafizə orqanlarının rəhbərləri, hər iki rayonun icra hakimiyyəti başçısı və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Meydana toplaşanları əvvəlcə elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıb. Daha sonra tədbir iştirakçıları Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə istedadlı gənclərin hazırladığı təsviri incəsənət əsərlərindən və milli geyimlərdən ibarət sərgiyə, müxtəlif idman oyunlarına baxıblar. Gəncə Dövlət Dram Teatrının Üzeyir Hacıbəylinin "O olmasın,



bu olsun" operettasının motivləri əsasında hazırladığı "Bazar meydanı" tamaşası isə hər kəsin ruhunu oxşayıb.

Xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnəciklər, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri meydana toplaşanların böyük marağına səbəb olub. Kəndirbazların, şəhər

olunan musiqili proqram başlanıb. Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestri qonaqların qarşısında bir-birindən maraqlı və rəngarəng çıxışlar ediblər.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri